

Azrb. müllimi.- 2021.- 9 iyul.-


S.1. “Daha dərin biliklərin tədris edilməsi aşilanmalıdır”

“Yeni çağırışlar” onlayn müzakirə programının növbəti qonağı - Melburn Universitetinin fəxri professoru, Avstraliya Tədris və Məktəb Liderləri İnstitutunun direktoru, bestseller müəllifi Con Hətti təhsil təcrübəsini bölüşüb.

Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” programının 1 iyul 2021-ci il tarixində yayılmış olan bölümündə görünən öyrənmə və dəyişiklik üçün məktəb modeli haqqında danışılıb.

Cəfər Mənsiminin təqdimatında davam edən program Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yarınlanıb.

“Daha dərin biliklərin tədris edilməsi aşılmalıdır”



➡ Əvvəli səh.1

Dəyişiklik təmsilçisi

Görüşün aparıcısı, “T-networkun” koordinatörü Cəfər Mənsimini qonağı salamlayaraq onu izləyicilərə yaxından təqdim edib. C.Mənsimi bildirib ki, Con Hətti Melburn Universitetinin fəxri professoru, Avrasiya Tədris və Məktəb Liderləri İnstitutunun direktorudur. Yazıcının bestseller sayılan “Görünən öyrənmə” kitabı şagirdlərin öyrənməsinə təsir edən amilləri ortaya qoyur. 800-dən çox meta-analizin sintezindən formalanışan kitab 300 milyondan çox şagirdin qatılılığı 100 mindən artıq tədqiqatçı əhatə edir. Bu, dünyadanın en böyük tədqiqatçı sayıları və dəyişiklik üçün məktəb modeli adlanır. Professor 1000-dən çox elmi məqalənin müəllifi, 200 dissertasiyanın və 52 kitabın elmi rəhbəridir. Onun tədqiqatları öyrənmə və ölçmə modellərini eks etdirir. O, həmçinin Hatti Ailə Fonduun prezidentidir.

Aparıcının qonağa ünvanladığı birinci sual onun təhsildə nəyi dəyişməyə çalışımağı ilə bağlı olub. Con Hətti müəllimlik peşəsində ekspert mütəxəssisi ixtisasının yenidən daxil edilməsi, artırılması, bu ixtisasın təkmilləşdirilməsi, hansı üsulların, yanaşmaların özünü doğrultduğundan müəyyən olunması, təhsil ocaqlarının şagirdlərin getmək istədikləri, orada olmağı arzu etdikləri yerə əvərləməsi üçün çalışdığını bildirib.

Müəllimlərin dəyişiklik təmsilçisi olması ideyasını təbliğ edən professor vurğulayıb ki, bunun üçün müəllimlər nə tədris etdiklərini müzakirə etmək əvəzinə sınıfdə şagird üzərində yaratdıqları təsir haqqında danışmalıdırlar. Müəllimlər şagirdlərə göstərdikləri təsiri ön plana çıkməlidirlər.

Musiqi təhsilinə malik Con Hətti Cəfər Mənsiminin “Musiqi notları təhsilde öz əksini necə tapmalıdır? Notlar təhsille bağlı bizdə hansı çağırışları yaratmalıdır?” sualını cavablandırırkən belə maraqlı fikirlər söyleyib: “Müəllimlər bu prosesdə çox zaman diriçər rolinə oynayırlar. Müəllimlərin fəaliyyəti daha çox orkestrin sehnədə çıxışından once baş verir. Sonrakı məsuliyyət ifaçıların üzərindədir. Bezi müəllimlər o qədər bu prosesə alışırlar ki, sehnədə də öz iştirakını davam etdirməyə başlayırlar, ifaçılar üçün maneçilik tərədlərlər. Ifaçılar bu təcrübəni özləri yaşamladırlar. Söhbət öyrənmədən, tədrisdən gedir”.

Görünən öyrənmə nədir?

Görünən öyrənmə yoluna necə başlamasından bəhs edən professor hələ tələbə olarkən müəllimlərinin istifadə etdikləri yanaşma və üsullarına şübhə etdiyini, bu məqamların onda suallar doğrudugu yada salıb. Con Hətti həmin dövrədən məlumatlar toplamağa, onları təhlil etməyə başlayıb. Bu məqamlar onun düşüncəsində “görünən öyrənmə”, “əyani öyrənmə” anlayışlarının meydana galməsinə səbəb olub. Professor bildirib ki, görünən öyrənmə həm şagird və tələbələr, həm müəllimlər, həm valideynlər üçün təhsilin təsirliliyini, effektivlilik etibarılı əlcətan olmasını təmin etməlidir. Görünən öyrənmə müəllim şagirdin gözü ilə tədris prosesinə baxmağa, onun görəmə və qavrama bacarıqlarının ön plana çıxılmasına imkan verir. Görünən öyrənmə mexanizminin bir çox ölkələrin təhsil müəssisələrində tətbiq edildiyini deyən professor COVID-19 pandemiyası zamanı bu mexanizmin nə dərəcədə təsirli olduğunu diqqətə çatdırıb. Tədris olunan materialın şagirdlər tərəfindən nə dərəcədə başa düşüldüyü bilmək üçün görünən öyrənmənin vacibliyinə diqqət çəkib.

Görünən öyrənmənin həm də dəyişiklik üçün məktəb modeli amlamına goldiyini nəzərə alaraq bu modeli tətbiq etmək istəyən təhsil ocaqlarına Con Hətti belə bir çağırış edib: “İlk növbədə görünən öyrənmənin möüzəni anlamaq lazımdır, bu, təhsili tələbələrin gözü ilə görmək deməkdir. Başlangıç üçün düzgün diaqnoz aparılmalı, məktəbdəki mövcud vəziyyət düzgün şərh edilməlidir”.

Tədqiqatlarının nəticələri barədə bəhs edən professor gözləntilərinə rəğmən müəllimlərin istifadə etdikləri üsulların 98%-nin tələbələrin yüksək nəticələr əldə etməsini təmin etdiyi, özünü doğrultduğunu deyib. Con Hətti tədqiqat aparan-

“Yeni çağırışlar”da növbəti qonaq Melburn Universitetinin fəxri professoru Con Hətti olub

kən bu məsələdə boşluqlar olacağını, bu rəqəmin aşağı olacağını təxmin etdiyini bildirib. İş fəaliyyəti orta səviyyədən yuxarı olan müəllimlərin göstəricilərini təhlil etdikdə əsas məsələnin onların düşüncə tərzində, zehni yanaşmasında olduğunu diqqətə çatdırıb.

Uğurlu məktəb

Uğurlu məktəb şəhərimi “nailiyyətə gedən təkamül yolu” adlandıran Con Hətti bildirib ki, bir çox məktəblər hədəf və məqsədlər kimi nailiyyətləri seçirler. “Bilmək lazımdır ki, inkişafa, irəliləyişə aparan yol təkamül yoludur və məktəbler sərf nəticələrə köklənən yolla getməkdənse təkamülə aparan yolu seçməlidirlər. Təkamül yolu ilə irəliləyən məktəblər ən yaxşı məktəblər siyahısındadır. Məktəb liderləri müntəzəm olaraq təkamül, inkişaf yolu haqqında müzakirələr aparmalıdır. Müəllim anlamalıdır ki, hər bir tələbə tədrisdən nəyi götürür, nəyi öyrənir, şagirdin götürdüyü və qaytardığı nədir, beləcə onların bacarıqlarına əsasən bir pillə artıq meyarlar tətbiq etməlidir. Müəllim tələbənin dərsi necə qavraması, mənimseməsi üçün tədris etdirdiklərini, çatdırıqlarını tələbədən öyrənməlidir. Şagird və tələbələr “Görünən öyrənmə nədir?” sualı verildikdə çox cansızlı cavablar verirlər. Şagirdlər görünən öyrənməni müəllimlərin verdiyi tapşırıqları vaxtında icra etmək anlamında izah edirlər. Şagirdlərin təhsil, uğur haqqında da anlayışlarının olması çox vacibdir”.

Öyrənmə təcrübəsinə dair əsaslı dəlilin mövcud olmadığını söyləyən Con Hətti bununla belə özünü doğruldan və doğrultmayan üsulların mövcudluğunu vurğulayıb. Şagirdlər özünəməxsus tərzdə öyrənirlər. Bezi məktəblərdə verbal izahlardan istifadə olunur. Əsas odur ki, müəllim bir deyil, müxtəlif üsullardan istifadə etsin. Burada həmçinin sintezdən, qarışq tədris və öyrənmə üsullarından istifadə etmək lazımdır. Bəzən tədris üsulu özünü doğrultmasa da, müəllim yənə bu üsuldan istifadə etməyə davam edir, bu da nəticə etibarila səmərez olur. “Bizim məqsədimiz odur ki, müəllimlərə müxtəlif tədris üsulu aşılıy়াq, tələbələr də tədris olunan materialları yaxşı mənimsəyə bilsin” - deyə qonaq qeyd edib.

Con Hətti bildirib ki, məqsədyönlü təhsil faydalıdır, lakin məqsəd testlərin uğurla verilməsiə bitməlidir. “Səthi bilik, yeni təhsil prosesində, kurikulumda göstərilən nəticələr deyil, daha dərin bilik məqsədə bağlıdır. Məqsəd olaraq nəyi götürdüyümüzə əhatə etməliyik. Nəyi güddüyümüz də vacibdir. Daha dərin biliklərin tədris edilməsi aşınmalıdır. Biz gərək balansı tapaq və anlayıq ki, təhsil prosesində nəyə nail olmaq istəyirik”.

Şagird özünün müəllimi olmalıdır

Professor qeyd edib ki, şagirdlər özlərinin müəllimi olması üçün söylər göstəriləməlidir. Məzmunla bağlı vezifələrlə müəllimin yükəndiyini bildirib və müəllimə dərəcədən məsələlərlə məşğul olması üçün imkanlar yaradılmasının önəmindən bəhs edib. Bu məsələdən biri də odur ki, şagird özü müəllime çevrilsin.

Təhsil tədqiqatçısı pandemiya zamanı şagirdlərin müəllime çevrilməsi ilə bağlı deyilən üsulən sınaqdan keçirdiklərini bildirib. Sınaq zamanı şagirdlər öyrəndiklərini həmyəşidərlə, valideynlərinə başa salmalı olublar. Şagirdlər bu teklifi coşqu ilə qarşılayıb və bu yanaşma özünü doğruldub.

Oks rabito, əlaqə, şagirddən müəllime, müəl-

limdən şagirdə əks əlaqənin önemini dilə gətirən professor rabitədə səslənən fikirlərin anlaşılı, başa düşülə bilən olmasının vacibliyini vurgulayıb, bunun üzərindən addım atılmalı olduğunu bildirib. Ən gözəl nəticələrin müəllimlərin birgə işi zamanı ortaya çıxdığını qeyd edib. Müəllim sinifdə baş verənlərin, ancaq 20%-dən xəbərdardır, 80% baş verənləri müəllim görmür və eşitmır. Tədqiqatlara görə bunun müəyyən edilməsi üçün 3 üsul mövcuddur: 1. Məsələlərə nəticələr baxımdan yanaşmaq, intialan və testlər zamanı göstərilən nəticələrə nəzərə almaq, 2. İmtahan nəticələrindən əlavə sınıf otağında şagirdlərin göstərdiyi performansı, nailiyyətləri dəyərləndirmək. 3. Şagirdlərin öz nailiyyətlərini, performansını və ya boşluqlarını necə gördüklərini müəyyən etmək. Bu məqsədə kollektiv iş çox vacibdir, müəllimlərin biri birinə kömək etməsi vəziyyəti müsbətə doğru çox deyisişir.

Con Hətti qeyd edib ki, müəllimləri hazırlayan təhsil ocaqlarının səmərəliliyini təsdiq edən sübutlar çox azdır. Müəllimlər təhsil alıqları müəssisələrdə deyil, tədrisə başladıqları birinci, ikinci illərdə daha çox təcrübə əldə edirlər. Biz Avstraliyada ən yüksək qiymətləndirmə üsullarını tətbiq etməyə çalışırıq ki, pedaqoji universitetlərin məzunları tam mənada müəllim kimi məzun olsunlar. Bunun üçün əlavə resurslar hazırlanmalıdır, tələbələr təhsil alıqları müəssisələrdə ən azı 3 il təcrübə keçməlidirlər ki, müəyyən biliyə yiyələnsinlər və hazır müəllim kimi yetişsinlər.

Cəfər Mənsiminin “12 il yeni Zellandianın bütün ibtidai və orta təhsil müəssisələri üçün vəhid qiymətləndirmə və hesabat hazırlamısınız. Bu barədə nə demək istərdiniz?” sualını cavablaşdırırcən təhsil tədqiqatçısı söyləyib: “Həqiqətən da 12 ildən çox müddət erzində belə bir sxem həm ibtidai, həm orta təhsil müəssisələri üçün nəzərdə tutulub və hazırlanaraq müəllimlərə, təhsil işçilərinə təqdim edilib. Müəllimlər sxem üzrə nəyin doğru, nəyin yanlış olduğunu söyləyiblər. Bu sistemi tətbiq etmək könüllülük əsasında həyata keçirilib və 20 il sonra Yeni Zellandianın 80% təhsil müəssisələri bu sistemdən yararlanmağa başlayıb.

“Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Oruc Mustafayevin qonağa ünvanladığı “Avstraliya dünyada məktəb direktorları və müəllimlər üçün təhsil standartları hazırlayan ölkə kimi tanınır və bu standartlar bir çox ölkələr tərəfindən tətbiq olunur. Cənab Hətti təhsildə standartlar məsələsinə necə baxır?” sualına professor aydınlıq götərib: “Avstraliyada qanunvericilik çərçivəsində müəllimlər üçün tədris proqramları işlənib hazırlanır və müəllimlər bu proqramı çox bəyənir, cüntü müəllimlər həmin standartların hazırlanmasında özləri iştirak edirlər. Burada 4 səviyyə mövcuddur: məzun, peşəkar, dəha təstün və aparıcı səviyyə. Qanunvericilik səviyyəsində peşə standartları yaradılmalı, müəllimlər və tələbələr bu işə cəlb olunmalıdır. Eyni zamanda bu standartların tətbiqi və təşviqi mexanizmi qurulmalıdır, nailiyyətlərin tanınması, həvəsləndirmə sistemi olmalıdır. Valideynlər də inandırılmalıdır ki, övladları bu standartların tətbiq olunduğu məktəblərə göndərilir”.

8 guşəli yeni çağırışlar

Programın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualını cavablaşdırıran yaşıçı qeyd edib: “Mən sekiz guşəli ulduzun guşələri kimi 1. Özüne və digərlərinə hörmət, 2. Nailiyyətə doğru gedən təkamül, 3. Gəlib öyrənmək üçün məktəbi cəlbedici məkəna çevirmək, 4. Dünyada səviyyəsində əməkdaşlıq ruhlu komanda formalaşdırmaq, 5. Vətənin, torpağın dəyerini başa düşmək, 6. Öyrənərək geri qaytarmaq, digərlərinə də öyrənmək üçün imkan yaratmaq bacarmaq, 7. Öyrənməni sevmək, 8. Uşaqlıq kimi çağırışları qeyd etmək istəyirəm”. Qonaq programda işirrik etməsindən məmənnunluğunu bildirib və Azərbaycanda olmaq arzusunu dilə gətirib.

Görüşün sonunda Cəfər Mənsimi Con Həttiye minnətdarlığını bildirək maraqlı görüşdən hər kəsin zövq aldığı diqqətə çatdırıb.

Lamiyə OLİMİORDANOVA